

İNGİLTERƏYƏ VƏ ƏRƏBİSTANA “DİL KÖRPÜSÜ”

6 il bundan əvvəl “Sabah” nəşriyyatında çapdan çıxmış “İngiliscə dərhal danış” adlı cib formatlı, 329 səhifəlik nəfis tertibatlı kitabça cəmi 500 nüsxədə çıxdıqından o, anı olaraq nadir bir bibliografik nüsxəyə çevrildi.


Kitabçanın məziyyətləri arasında hər səhifədə bizim dillə ve ingiliscə ilə yanaşı bizim hərflərlə transkripsiya oxunuşunun verilməsi idi. 44 ingilis nitq səsini öz 26 hərfli ilə bu xalq ifadə etdiyindən bizdə olmayan kar və cingiltli dişarası C və Z kimi səsləri professor Qabil Əhmədov böyük hərfərimizlə göstərmək kimi bir çıxış yolu tapmışdır. Bu kimi elementlər kitabçanın içindəki “Təzə nəşr barədə” sərlövhəli on səhifədə bəhs edilir. Orada uzun ingilis saitlərinin alt-üst nöqtə (:) ilə göstərilməsi qeyd olunur. Bu başlığın belə addalandırılması isə onunla bağlıdır ki, əvvəlkı nəşrdə 41 bölmədəki hər bir replika ne nömrələnmiş, ne də ki, vurğulu hecalın transkripsiyada həm qalın şriftlər, həm altdan xətt çəkilməsi ilə, həm də belə hecalların qarşısında vurgu işarəsi ilə seçilirdi. Daha gözəl xüsusiyyət isə bu nəşrin sonunda 101 qrammatik şərhən hər birində izahatlar üzrə misalların “r. 310” kimi konkret replikalara istinadlarla aydınlaşdırılmışdır. Bu nadir kitabçadakı bölmələrdə məişətin bütün sahələri əhatə olunur. Onlardan hər birindəki dialoqlar canlı favulaya, situativliyə malik olduğundan yaxşı yadda qalır. Məsələn, “Görüş

təyini” adlanan XII bölmədə olan 48-ci dialogda bir gənc özünün xoşuna gələn qızı axşam gəzintisine dəvət etmək cəhdini göstərir. Qız isə anasının guya kefsiz olmasına bəhanə getirərək ona naz satır. Bu halda, kitabça müəllifi ingilislərin düşüncə və danışq tərzinin ifadəsinə üstünlük verir. Ümumi sayı 141 olan belə mükalimələrdə Böyük Britaniyada işlədirən adam adlarından istifadə olunur.

Həmin qiymətli cildi indi yalnız M.F.Axundov adına Respublika Kitabxanasından, Azərbaycan Elmlər Akademiyasının və Bakı Dövlət Universitetinin fundamental kitabxanalarından tapmaq, sürət çıxarma yolu ilə eldə etmək olar. Müəllif Qabil Əhmədov artıq 45 ildir ki, həmin ali məktəbin ingilis dili kafedrasında işləyir.

“İngiliscə dərhal danış” adlı İngiliscə-Azərbaycanca danışq kitabçasından 5 il sonra onun müəllifi Azərbaycan ərəbşünaslığına da təqribən eyni həcmli 310 səhifəlik “Ərəbcə müəllimsiz” adlı digər bir transkripsiyalı danışq kitabında ərseyə getirmişdir. Onun 10 səhifəlik “Ön söz” hissəsində ərəb dilinin bir çox xüsusiyyətləri barədə söz açılır, professional ərəb yazısında yalnız uzun üç saitin göstərilməsi, qısa (a); (i); (n) hərflerinin ərəb samitlərinin üstündə olan “təthə” və “kəsrə”, altlarında isə “zəmmə” işarəsi isə bəzən belə yardımçı işaretlərə göstərildiyi izah edilir, ərəb yazısının sağdan sola olduğu,

iki yanaşı samitin arasında “sükun” barədə qeyd vardır. Bu dildə böyük hərfin olmadığı gösterilir. Bu bölümənin sonunda 28 ərəb herflərinin adları və yazılışı göstərilir. 57 bölmələrin adları “Salamlaşma” və “Xudahafizləşmə”, “Müraciət tərzi”, “Dil”, “Yaş və ailə”, “İş və təhsil”, “Təşəkkür tərzi”, “Tebrikler”, “Arzu ifadəsi”, “Xahiş”, “Dəvət”, “Razılıq”, “İmtina”, “Üzrxahlıq və təessüf”, “Gelib çatma”, “Mehmanxana”, “Fərdi mənzil tutma”, “Bank və pul”, “Taksi”, “Təyyarə ilə səfər”, “Qatar və gəmi səyahətləri”, “Kinoteatr, konsert” və digər məişət təzahürlərinə aid ifadələr orijinal yazı ilə yanaşı, hər cümlənin azərbaycanca tərcüməsi və ən mühüm cəhət olan bizim hərflərlə ərəb kəlmələrinin transkripsiyada oxunuşu təqdim olunur. Mərhum akademik Vasim Məmmədəliyev ömrünün son aylarında bu kitabça ilə tanış olmuş ve onu yüksək qiymətləndirmiştir. Əsas ixtisası ingilis dili olan Qabil Əhmədova bu kitabçasının arxa qabığında qeyd edir ki, o, ərəb dili üzrə təhsilini 1959-62-ci illerde 132 sayılı orta məktəbdə öz müəllimi Seyidəli Ağazadədən, keçən əsrin 80-ci illərinin sonunda isə ikiillik ərəb dilli kollecinin ərəb dili bölməsində Zöhrab müəllimin seyi ilə almışdır. Bu iki müəllimdən birincisi Misirdə uşaqlıq və gəncliyini keçirmiş, ikincisi isə respublikada ərəb dili tədrisinin əsasını qoymuş rəhmetli professor Ələsgər Məmmədovun ali məktəblər üçün dərsliyindən həmin kollecdə



İNGİLİSCƏ DƏRHAL
DANIŞ

BAKI-SABAH-2013

istifadə etmişdir. Filologiya elmləri doktoru Qabil Əhmədov “Ərəbcə müəllimsiz” adlı danışq kitabçısını keçən il 400 nüsxədə “Ulu” nəşriyyatında dərc etdirmiştir. Bu nəşriyyatın rəhbəri Məlik müəllim kitabı nəfis şəkildə çıxması üçün müstəsna səylər göstərmişdir.

Arzu ƏLİYEVƏ,
“Respublika”.